



MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR, DAIMİDİR, DÖNMƏZDİR!

HERBi AND

Nº 16 (1025) 10 may 2024-cü il

Həftəlik ictimai-siyasi qəzet

(Qəzet 15 noyabr 2002-ci ildən nəşr olunur)

Qiyməti: 50 qəpik

Dövlət Xidməti 102 yaşlı veterani təltif etdi



Səh. 2

Harbi qulluqçulara daimi mənzillərin verilməsi prosesi davam edir



Səh. 2

"Bu gün türk ordusu dediyimiz model bütün dünya da danışlanan vəzifəyə gəlib"



Səh. 4

Sən mənim yarımcıq qalmış hekayəmsən!



Səh. 7

"Azərbaycan-Türkiyə bir ananın əkiz övladlarındır"



Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər



Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Səh. 3

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Veliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadioğlunun rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb. Türkiyəli qonaqlar "Xarici tədris gəzintisi" çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftmal-moloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabani və Türk Şəhidliyini ziyarət edərək əkili və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.



Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər

6 may

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-də Rusiya Federasiyası Həstərxan vilayətinin qubernatoru İgor Babuşkini qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizin Rusiyadan ayrı-ayrı regionları, o cümlədən Həstərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurulandı.

Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu sefərin əlaqərimizin daha da möhkəmlənməsi nümayiş etdirildiyi bildirildi. Dövlətimizin başçısı bu sefər çərçivəsində Rusiya Prezidenti ilə birlikde Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətlə Moskvala demir yolu sahəsinin veteranları ve işçiləri ile birgə görüşündə tədbit iştirakçılarının Ulu Önderin bayılığında reallaşmasındaki xidmətlərini böyük hörmətlə yad etmələrindən məmənunuğu bildirək vurğuladı ki, bu, münasibətlərimizin səmimiyyətini nümayiş etdirir ve qürur hissi doğurur.

Həstərxan vilayətinin qubernatoru, ilk növbədə, İlham Əliyevin prezident seçkilərində inamlı qəlebə münasibətlə təbrik edərək, buna Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirdi.

Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlıqlı bildirildi.

İgor Babuşkin ötən il Ulu Önder Heydər Əliyevin anadan olmasına 100 illiyi münasibətlə Həstərxanda geniş miqyasda bir sırə təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatire fotoalbmunu dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Həstərxanda Ümummilli Liderin xatiresinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirək, bunu ölkəmizim və xalqlarımız arasındakı dostluğun nümunəsi olduğunu dedi.

Həstərxan vilayətinin qubernator Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan "Xəzər - Dostluq dənizi" devizi altında həyata keçirdikləri motovürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Heydər Əliyev Föndünün Həstərxanda reallaşdırıldığı layihələrin önemini toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

7 may

Mayın 7-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü olub.

Prezident İlham Əliyev Baş nazir Robert Fitsonu qarşılıdı.

Sonra birgə foto çekdirildi.

Mayın 7-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Həstərxan vilayətinin qubernatoru İgor Babuşkini qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizin Rusiyadan ayrı-ayrı regionları, o cümlədən Həstərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurulandı.

Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu sefərin əlaqərimizin daha da möhkəmlənməsi nümayiş etdirildiyi bildirildi. Dövlətimizin başçısı bu sefər çərçivəsində Rusiya Prezidenti ilə birlikde Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətlə Moskvala demir yolu sahəsinin veteranları ve işçiləri ile birgə görüşündə tədbit iştirakçılarının Ulu Önderin bayılığında reallaşmasındaki xidmətlərini böyük hörmətlə yad etmələrindən məmənunuğu bildirək vurğuladı ki, bu, münasibətlərimizin səmimiyyətini nümayiş etdirir ve qürur hissi doğurur.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-de rəsmi qarşılıqla Baş naziri Robert Fito mətbuatı bəyanatlarla çıxış ediblər.

Mayın 7-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito mətbuatı bəyanatlarla çıxış ediblər.

Mayın 7-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fito mətbuatı bəyanatlarla çıxış ediblər.

8 may

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-de rəsmi qarşılıqla Baş naziri Robert Fito mətbuatı bəyanatlarla çıxış ediblər.

Dövlət başçıları rəsmi foto çekdirildilər.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü olub.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü olub.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.

Mayın 8-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Slovakiya Respublikasının Baş naziri Robert Fito ilə təkbiət görüşü keçirilib.


Qəhrəmanı adına layiq görülüb, 170 minden artıq əsər və zabitəmiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolunu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həllədici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürkü materiallarının əsas tədarükçüsü olub. Mühərriq yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu mühərribədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman eh tiramlı anılıb. Xalqımızın Ümmümilli Lideri Heydər Əliyev həkimiyətdə olduğu bütün dövrlərdə mühərribə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları "xalqımız qızıl fondu" adlandırb. Prezident İlham Əliyev də mühərribə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qəlebə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər mühərribəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, ikinci Dünya mühərribəsində həlak olmuş və ya sonralar vefat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrde arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya mühərribə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənəfeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya mühərribəsində dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühəsirəsi iştirakçılarına 1000 manat məbləğində birdefəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, mühərribə veteranlarına hərtərəfi diqqət və qayğı Azərbaycanda dövlət siyasetinin başlıca prioritətlərindən biridir.

Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər mühərribəsində fasızm üzərində Qələbənin 44 günlük Vətən mühərribəsi nəticəsində əldə olunmuş böyük Zəferin doğurduğu sevinc hissini ilə birgə ikiqat qururla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalet nəhayət Zəfer çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyüne və suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər mühərribəsində canlarından keçmiş bütün oğul və qızlarımızın ezziz xatiresi xalqımızın qəlbində əbədi yaşayacaq.



"Bu gün türk ordusu dediyimiz model bütün dünyada danışilan vəziyyətə gəlib"



Türkiyənin milli müdafiə naziri Yaşar Güler Baş Qərargah rəisi və hərbi hissələrin komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib ki, "Dost ölkələr Ankaradan Türkiye ordusuna bənzər silahlı qüvvələrin yaradılmasına yardım etməyi xahiş edirlər".

Yaşar Gülerin sözlərinə görə, Türkiye Silahlı Qüvvələrinin strukturuna bənzər silahlı qüvvələrin formalasdırılmasına səy göstəriləməsinin özü müasir Türkiyənin nüfuzunun və uğurlarının göstəricisidir: "Bu gün Ankara hem müttəfiq dövlətlərlə birgə strategiyaların işləniləb hazırlanmasına, həm də ailəsinin bir hissəsi olduğu türk dövlətlərinin gücünü tam şəkildə ortaya qoymağa çalışır".

Azərbaycan ordusu da Türkiye modeline keçmek üçün illerdən hərbi islahatlar aparır ve qardaş ölkə ilə birgə işlər görülür. Türkiye silahlı qüvvələrinin üstünlüyü nədir? Dost ölkələrin belə yardım istəmələrinin səbəbi nədir?

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Herbiand.az-a bildirib ki, Türkiyənin üstünlüyü Türk Silahlı Qüvvələ-

rinin dövlət ənənəsindədir:

"Türkiye Silahlı Qüvvələri ordu ve millet oxundakı dövlət ənənəsi ilə bu güne gelib catib. Türk quru qoşunlarının yaranması miliaddan əvvəl 209-cu ilə təsadüf edir, yəni təxminən 2200 illik bir ordu ənənəsini təmsil edir. Dəniz qüvvələrimiz Türkiyənin dəniz və hərbi fəaliyyətləri kontekstində təxminən 943 illik bir tarixə malikdir. Aviasiya kontekstində fəaliyyət isə 100 ilə yaxındır. Türkiyə hazırda NATO-nun ikinci en güclü ordusuna sahibdir. Dünyada təxminən 200-ə yaxın ölkənin olduğunu nəzəre alsaq, 10-cu en güclü ordudur. Buna görə də dünyada Türkiyənin ordu və dövlət ənənəsi tarixdən gelen hərbi ənənədir. Yəni, 1453-cü ilde bir dövrü açıb bitirən Fatih, üç qitədə fəaliyyət göstərən hərbi fəaliyyətlər, türk qurtuluş savaşları, Kibirdə aparılan əməliyyatlar və son 100 ilə baxdıgımız zaman terrorla mübarizənin 40 ilə yaxındır davam etdiyi, bundan əlavə de 1952-ci ildən bəri NATO təcrübəsi var. Bunları üst-üstə qoymuşda türk ordusunun nə qədər güclü olduğu, Türkiyə coğrafiyası kontekstində həm quruda, həm də

Türkiyənin Los-Anclesdəki konsulunu qətlə yetirən, ömrü-lük həbs cəzası alan, iki dəfə əf-və düşsə də, etdiyi qatı cinayətə görə, qərara veto qoyularaq azadlığı buraxılmayan, amma 2021-ci ilde azad olunan Hambil Sasunyan indi də Ermənistanda etiraz aksiyasının iştirak edir.

Hambil Sasunyan azad olunanda Türkiyə bunu pişledi. Və ancaq pişledi. Amma Sasunyan azad olunandan sonra Ermənistana köçdü. Bu gün o Ermənistən hökumətinin Azərbaycanla və Türkiyə ilə münasibətləri nizamlamağa qarşı çıxınlarla bir yerdədir.

Türkiyə isə sanki buna biganə kimi görünür

Baş verənləri Herbiand.az-a şərh edən politoloq Turan Rzayev

dənizdə nə qədər güclü olması vacibdir.

Ehtiyatda olan generalin sözlərinə görə, hazırda Türkiye Silahlı Qüvvələri sülhmeramlı misiyalar, təlim və ya müxtəlif fəaliyyətlər çərçivəsində dünyadan 13 müxtəlif ölkəsində xidmət edir:

"İndiyədək hərbi məktəblərimizdə 61 ölkədən 40 minə yaxın hərbi qulluqçu təhsil alıb. Hazırda 2024-cü ildə təxminən 35 ölkədən 5000-ə yaxın tələbə təhsil alır. Türkiye dünyadan demək olar ki, ən çox hərbi attaşesi olan ölkədir, təxminən 88 ölkədə hərbi attaşelik var. Bundan əlavə, hazırda ikitərifli müqavilələr əsasında təxminən 45-ə yaxın ölkə ilə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətləri həyata keçirilir. Xüsusilə, 1974-cü ilde Kipr əməliyyatından sonra tətbiq edilən embarqolari nəzəre alsaq, Türkiye Silahlı Qüvvələri istifadə etdikləri silah və qurğuların milliləşdirilməsinə və hazırlanmasına diqqət yetirib. Əvvəl 20-30 % səviyyəsində olan milli silahlar və rəqəyüş silah sistemləri, indi bəzi rəqəmərlərdə 80%, bəzi göstəricilərdə isə hətta 95 %-ə çatıb. Ona görə də hərbi təlim, təşkilatlanma və doktrina fəaliyyətlərini müdafiə sənayesi ilə birləşdirikdə türk ordusunu dünyadan 10-cu, NATO-nun ikinci en güclü ordusuna vəziyyətinə getirməkdədir. Başqaların da olan təhsil sistemi və ya silahlı qüvvətlər baxımdan bəzi məlumatlarla təmin olunmayan ölkə deyil, artıq özünün istehsal etdiyi silah sistemlərindən istifadə edən ölkəyə çevrilib. Ona görə də bu gün artıq Azərbaycanda da Ali Baş Komandan, Cənab Prezident tərəfindən ireli sürülen türk ordusu deydiyimiz model bütün dünyada

nişanlan vəziyyətə gəlib".

Yücel Karauz qeyd edib ki, Şuşa Bəyannaməsindən sonra Türkiye və Azərbaycan orduları bir millət-iki dövlət-bir orduya çevrilib:

"Təbii ki, Şuşa Bəyannaməsindən sonra İstanbul bəyannaməsi ilə türk dövlətlərinin təşkilatına çevrilən ölkələr - Qazaxistan, Özbəkistan, Qırğızistan, qismen də Türkmenistanla hərbi əlaqələr koordinasiyalı şəkildə davam edir. Ona görə də 13 ölkədə hərbi birlik kimi mövcud olan türk silahlı qüvvələrinin başqa ölkələrdə təxminən 20 təlim qrupları var. Yeni, həm ölkələrdə istər qərargah, təşkilatçılıq, istərsə də orduların hazırlanması üçün əsgər hazırlığı və telimi ilə bağlı bölmələr fəaliyyət göstərir. Dünyada bu cür fəaliyyətlər - əsgər toplamaq, yetişdirmek, öz ölkəsində başqa ölkələrdən gələnlərə hərbi məktəblərdə əsgər yetişdirmek və öyrətmək var. Hərbi attaşelərin sayına baxıldığımızda Türkiye bütün bu fəaliyyətlərin birleşməsi baxımdan dünyada ilk beşlik arasında yer alacaq ölkədir. Hətta demək olar ki, ABŞ və Rusiyadan sonra üçüncü sıradadır. Quruda, dənizdə və havada mövcud dünya təcrübələrini birləşdirə bilən, sonra NATO konsepsiyası ilə integrasiyaya nail olan ikinci ölkə yoxdur. Türkiye-Azərbaycan hərbi əlaqələri Şuşa Bəyannaməsi ilə məhdudlaşdırılmışdır. 1992-ci ildən bəri dünyada iki ordunun olmadığı qədər təhsil, doktrinal və təşkilatlı baxımdan daha yaxın olan ikinci bir ölkə yoxdur. Eyni zamanda, müdafiə sənayesi ilə integrasiyasi olan ikinci bir ölkə də yoxdur. Bu gün artıq türk ordu modeli ilə bərabər Türkiye-Azərbaycan İformasiya Ordusu modeli, müştərəklik və koordinasiya fəaliyyətləri dünyada səviyyəsindəki akademiyalarda öyrədilən ana mövzuya çevrilib. Bu vəziyyət dosta inam, düşmənə qorxu salmaqdadır".

Bəxtiyar CƏFƏRLİ

"Türkiyənin yanaşması indiki məqamda doğrudur"

bildirdi ki, Hambil Sasunyan türk diplomatı qətlə yetirən qatı terrorçuların biridir:

"Türkiye kimi bir ölkənin bu məsələyə reaksiya bildirməsi, Türkiyənin prestijinə bir qədər uyğun gelməyəcək".

Politoloqun sözlərinə görə, hanisə bir qərar Türkiyənin o şəxsi ciddiyyə aldığı kimi görünəcəkdir və hətta bu şəxs Türkiyənin bu reaksiyasi cəsarətlənib yenidən belə bir hadisə töredə bilər:

"Bu baxımdan Türkiyənin yanaşması indiki məqamda doğrudur. Lazım gələrsə, Ermənistən hakimiyyətinə müvafiq müraciət edilər və həmin şəxsin həbs edilməsi təmin edilə bilər".



Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklilikdən ideala” adlı elmi sessiya keçirilib



AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Institutunda “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklilikdən ideala” adlı elmi sessiya keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüne həsr olunub.

Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi nümayiş etdirilib.

Elmi sessiyani giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat Institutunun direktoru akademik Isa Həbibbəyli açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərindən danışib. Bildirib ki, hər il ənənəvi olaraq Ulu Öndərin doğum günü, anım günü ərefələrində, eləcə də müxtəlif zamanlarda Heydər Əliyevin eziż xatirəsinə həsr olunmuş konfranslar, elmi sessiyalar, dəyirmi masalar təşkil edilir və bu tədbirlər özünməxsusluğu ilə seçilir. Akademik Isa Həbibbəyli bu il Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünün ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayıb.

AMEA rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyev 25 sentyabr 1990-cı ildə Milli Məclisdə deputatlıqla namızed olarkən seçicilərlə görüşü zamanı en böyük arzusunun ölkəmizin ərazi bütövlüyünü tam bərpa etmək və Azərbaycanın

müstəqilliyini əbədi etmək olduğunu söyləyib. Ölkəmizin ərazi bütövlüğünün təmin edilməsi istiqamətində Ulu Öndərin böyük addımlar atdığını deyən AMEA rəhbəri 1994-cü ildə cəbhədə atəşkəsə nail olunmasının Heydər Əliyevin tarixi xidməti olduğunu və dahi liderin bununla ölkəyə sabitlik gətirdiyini vurğulayıb.

Akademik Isa Həbibbəyli Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis həzırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu deyib. O, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi əraziyimiz üzərində ölkəmizin tam və qəti qələbəsinin təmin edildiğini bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl herflərle yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Həmçinin 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətlə keçirilən hərbi parada Prezident İlham Əliyevin qalib sərkərdə, qətiyyətli, cəsərətli, uzaqqorən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan edib.

“Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu böyük tarixi şəxsiyyət müs-

təqil Azərbaycanın yaradıcısı kimi mühüm missiyani şərəfle həyata keçirmişdir”, - deyən alim 2023-cü ilin ölkəmizde “Heydər Əliyev İli” kimi yadda qaldığını və həmin ilin Heydər Əliyev ideyalarına yenidən qayıdış, onun çoxşaxəli ictimai-siyasi fealiyyətinin elmi-nəzəri, publisistik təhlili, görkəmli şəxsiyyətlə bağlı yeni tədqiqatların meydana çıxması, ırsinin gelecek nəsilərə çatdırılması, Ulu Öndərin dünyaya yenidən tanıdılması baxımından özünəməxsusluğu ilə seçildiyini bildirib. O, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 52 kitab və monoqrafiyanın, həmçinin 16 konfrans materialının çap edildiğini diqqətə çatdırıb.

AMEA prezidenti qeyd edib ki, alımlarımız Ümummilli Liderin həyatı və fealiyyətinin dərin-

şəxsiyyətə bağlı yeni fundamental monoqrafiyaların hazırlanlığını deyib.

Tədbirdə, həmçinin Ədəbiyyat Institutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Uşaq ədəbiyyatı şöbəsinin müdürü filologiya elmləri doktoru, dosent Elnara Akimova, XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Ədəbiyyat Institutunun elmi katibi filologiya üzrə felsefə doktoru, dosent Aygün Bağırlı və Ədəbiyyat institutunun direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli mövzu ilə bağlı çıxış ediblər.

Cıixışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbay-



dən öyrənilməsini, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındaki tarixi xidmətlərinin elmi cəhətdən əsaslanırdırmış şəkildə ictimaiyyətə çatdırılmasını özünün borcu hesab edir. Akademik Isa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat Institutu tərəfindən “Heydər Əliyevin bədii obrazı: tarixilik və müasirlik” adlı ikicilik monoqrafiyanın və Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı Ferman və Sərəncamlarından ibarət kitabın nəşrə hazırlanlığını bildirib. O, Ədəbiyyat Institutunda Heydər Əliyev ırsının elmi əsaslarla daha dərindən öyrənildiyini, dahi

cana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fealiyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önem verib, yaradıcılıq sahələrinə həssas yanaşib, onun qorunub saxlanması və inkişafı qayğısına qalıb. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fealiyyəti ilə müasir tariximizin əşşənli və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Gülnar QASIMOVA

İran o gücdə deyil ki, Ermənistanla hərbi saziş imzalasın - Sadiq İsbəyli



Ermənistan parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Anna Qriqoryan İran'a sefəri və orada verdiyi açıqlamalar Azərbaycan cəmiyyətində birmənalı, qarşılanmadı. Qriqoryan sefər zamanı İran mətbuatında verdiyi müsahibələrinde İran və Ermənistan arasında hərbi sazişin imzalanmasının tərəfdarı olduğunu qeyd edib. Bunun gələcəkdə real olacaq halda regionda hansı proseslərin baş verə biləcəyi diqqətçəkən məqamlardandır.

Mövzunu Herbiand.az-a şərh edən Savalan Araşdırma Mərkəzinin (SAM) rəhbəri Sadiq İsbəyli bildirib ki, Anna Qriqoryanın müxalifet partiyasından olduğunu nəzəre alsaq, bu səfərin önemli detallarını görmək olar:

“İran Qriqoryanın müsahibələrini geniş şəkildə təqdim etmək bunun üzərində istədiyi bəzi məsələləri gündəmə gətirmə planı olduğunu nümayiş etdirir”.

Sadiq İsbəyli hesab edir ki, iranda bəzi mətbu orqanlarında Anna Qriqoryanın adından Azərbaycan İranın təzyiqi altında Zəngəzurdan imtina etdi başlıqlı yazılarla bir daha onu göstərir ki, bu bölgədə geopolitik ağırlıq ve güc İranın elindədir. Və İran istədiyin Cənubi Qafqazda müxtəlif ölkələrə, o cümlədən Azərbaycana diktə edə bilər:

“İranın əsas maraqlarından biri budur ki, Cənubi Qafqazda geopolitik sürəclərə təsir etmə mexanizmlərini öz əllərində saxlasın. Və bunun üçün də bir çox variantlar hazırlanıblar. O cümlədən hərbi təhlükəsizlik münasibətlərinin Ermənistanla formalasdırılması məsəlesi də bura daxildir. Hələ 3 il önce İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun keçmiş komandanı Möhsin Rizayev yaxın olan Müqavimət cəbhəsinin siyasi katibi Hüseyin Kənani Müqəddəm müsahibəsində bildirmişdir ki, İranın ideolojik ordusu var və bu ordu əsasında biz bölgədə söz sahibi ola bilərik. Çünkü ideolojik ordu savaşmayı özünə bir cihad bilir. Və bu mənada İran Erməni-

tandakı hərbi mövcudluğunu artırmalıdır”.

SAM-in rəhbəri bunu onuna əsaslandırır ki, İranın Ermənistanla hərbi münasibətlərinin genişləndirilməsi bir başa NATO-nun bu bölgəyə gəlməsinin qarşısının alınması məqsədi daşıyır:

“Bu həm də bir başa Azərbaycan və Türkiyənin hərbi gücünün qarşısında durması məsələsini özündə ehtiva edir. Və eyni halda İranın regionda geosiyasi dəyişikliklərin qarşısında durma imkanlarını artırır. Bu anlamda Hüseyin Kənani Müqəddəm bələ bir teklifi sürür ki, biz mütləq Ermənistanla hərbi və kəşfiyyat müqavilələri imzalamalıyıq. Ermənistanada İranın hərbi bazası yaradılmalıdır. İran və Ermənistan arasındaki yanmış bu bazalar əsasında biz bölgədə Türkiye və Azərbaycanın güclənmə imkanlarını zəiflətməyik”.

SAM-in rəhbəri II Qarabağ savaşına başlamazdan önce İranın müxtəlif universitetlərində araşdırma aparıldığına diqqət çəkdi. Bildirdi ki, bunun əsas məqsədi Azərbaycana təzyiq metodlarının aşasınıdır:

“Bu araştırma İranın bu parametrlərdə necə istifade edə biləməsini öyrənmək məqsədi daşıyır. Bu istiqamətdə aparılan araşdırmalarda əsasən qoyulan parametrlərdə təhlükəsizlik, hərbi gücün artırılması, Ermənistanla bu sahədə münasibətlərin gücləndirilməsi dayanırdı. Həmcinin siyasi və təhlükəsizlik baxımından Naxçıvanın siyasi girov olaraq İranın elində saxlanması və Azərbaycana geopolitik olaraq bu məsələdə asılı saxlamaq kimi niyyətlər de aşasınıdır. Bu istiqamətdə əsas məqsədlər ididir. Eyni halda bu-nu Zəngəzur məsəlesi ilə də bağlılardır. Yəni Zəngəzur yolunun açılmasına da çalışırlar. Bu mənada Zəngəzur məsəlesi ortaya çıxan kimi oranın qızılı çizgili oldunuşunu söyləmişdilər. Və geopolitik sərhədlərin xəritəsinin dəyişdirilməsinə qarşı olduqlarını da açıqlamışdır”.

Anna Qriqoryanın İran sefərinin ənənəvi məqamlarına diqqət çəkən Sadiq İsbəyli onun müsahibəsində anti-Qərb, anti-Azərbaycan, anti-Türkiyə siyasetini ortaya qoymasına çalışdığını vurğuladı:

“Burda vacib detal bu idi ki, Qriqoryan nə Türkiyənin, nə Azərbay-

si təzyiqlərin də qarşısında bu amilden istifadə etsin”.

SAM rəhbəri pərədən arxa hissəsində prosesə başqa yön-dən diqqət çəkmənin vacibliyini da vurğuladı:

“Amma digər tərəfdən biz görürük ki, İran Naxçıvanda da çox ciddi təxribat planları üzerinde işləyir. Və hesab edirəm ki, bununla bağlı dövlətimiz ciddi şəkildə məşğul olmalıdır. Bunun həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi detalları var. Onlar qeyd edirlər ki, biz geopolitik anlamda Naxçıvanı əlimizde girov olaraq saxlamalıyıq. Yəni Naxçıvan geopolitik anlamda nə qədər İrandan asılı olursa, bir o qədər də Azərbaycanın bölgədə apardığı siyaset İrandan asılı olur. Ona görə də İran həm siyasi, həm iqtisadi baxımdan istifadə edib Naxçıvanda öz nüfuzunu saxlamağa çalışmalıdır. Yəni İranın düşündüyü gedışat budur”.

Sadiq İsbəyli İranla Ermənistan arasında hərbi sahədə sazişin bağlanması reallığının indiki şəraitdə olduqca çatın göründüyü də diqqətə çatdırıdı:

“Ayri-ayrı ölkələrdən gələn siyahılar İrana gedir. İranın üzərindən Ermənistana göndərilir. Həm də İran çalışır ki, Ermənistana müxtəlif siqnallar göndərsin. Yəni bizim də maraqlarımız dairəsindədir ki, Azərbaycanın hərbi, siyasi geopolitik gücünün artırılmasının qarşısında sizinle bərabər duraq və bu istiqamətdə biz əlimizdən gələni etməyə hazırlıq”.

Sadiq İsbəyli hesab edir ki, İranın yanaşması həm də onun nə qədər ikiüzlü olduğunu, eyni zamanda Azərbaycana münasibətin ortaya qoymuş olur:

“Azərbaycan hər zaman çalışır ki, regionda sülhün, sabitliyin, əməkdaşlığın gündəmdə olması əsas məsələlərə çevrilisin. Amma biz görülür ki, İran o imkanları yaratmaq istəmir.

Bu yandan heç də təsədüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana göndərilən silahların Azərbaycanın hərbi istiqamətlərini, bütün Azərbaycanı təhdid etdiyini görərkəs, bu təhdidi aradan qaldıracağını söyləmişdir. Bu təbii ki, ciddi bir mesaj idi.

Diger tərəfdən İran o gücdə deyil ki, Ermənistanla hərbi saziş imzalasın və öz təhdidlərini bu cür rəsmiləşdirsin. Amma biz bilirik ki, İran hər zaman çalışır ki, Ermənistani Azərbaycana qarşı gücləndirsin. Və Azərbaycana Ermənistən üzərində təzyiqlərini artırmaqla geopolitik olaraq özündə asılı saxlasın. Təbii ki, onların başqa maraqları da var. Bu həmdə o imkanı verir ki, İran erməni lobbisinin Qərbədəki təsir gücündən faydalansın. Fransada, Amerikada İrana qarşı olan bəzi o siy-

Sən mənim yarımcıq qalmış hekayəmsən!



Azərbaycan Respublikasının
Medianın İnkıfəti Agentliyi

Layihə çərçivəsində

Yazı Azərbaycan Respublikasının Medianının İnkıfəti Agentliyinin dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkıfət etdirilməsi və vətənpərvəlik hissələrinin təbiyasi"
istiqaməti üzrə layihə çərçivəsində hazırlanıb.

Əvvəli ötən sayımızda...

Döyüş yoldaşları Qəzənfərlə bağlı xatirələrini bölüşərkən onun igitliyindən fəxrlə danışır-

"Oktyabrın 4-də çətin hava şəraitində özənəmənən sərəntəsindən xəttde yerləşən sursat məntəqəsinə təminat aparılmış idi. Əks halda çoxlu itkilərimiz ola bilərdi. Qəzənfər bu təhlükəli yolu çətinliklə qət edib sursatı döyüşçülərə çatdırıa bilməşdi. Qazilərimizin bir çoxu sağ qaldıqlarına görə Qəzənfərə borclu olduğunu deyirlər. Bir döyüş yoldaşı deyir: "Elə yerdə yaralanıb qalmışdım ki, xilas olacağımı heç gümanım yox idi. Məni Qəzənfər xilas etdi". Bir başqası xatırlayıb: "Qəzənfər məni xilas etməyə gələndə dedim: "Qəzənfər, gəlmə, düşmən vura bilərsəni". O isə cavabında: "Xalaoğlu, ya ikimiz de şəhid olacaqıq, ya da xilas olacaqıq".

Zöhre xanım həyat yoldaşının qəhrəmanlığından, əsl dost, yoldaş olduğundan fəxrlə danışır:

"Qəzənfər dostlarını heç vaxt darda qoymayıb. Güllə, mərmi yağışı altında üç təkərə maşını sürüb şəhidləri, yaralıları döyüş bölgəsində çıxara bilib. Əsl vətənpərvər, cəsur, qorxmaz bir oğul idi Qəzənfər".

Həmin gün, mühərəbinin başlandığı tarixdə dəhşətli qanlı döyüşlərin başlığından öyrənəndə həyat sənki dayanır Zöhre xanım üçün:

"2020-ci il 27 sentyabrda Mələyi yatzıdırarkən özüm də yuxuya getmişdim. Birdən qaynanam çağırıldı: "Zöhre, dur pal-paltarı yiğ, gedirik". Qəzənfər zəng vurub demişdi ki, aerodroma ata bilərlər, bina evi

üçün təhlükəlidir (binamız aerodromun yaxınlığında yerləşirdi). Qaynanam mühərəbinin başladığını bildirdi. Həmin an dünya başıma firlandı. İnanmaq istəmedim. İçimdəki qorxu hissi getdikcə böyüməyə başladı. Qəzənfərə görə narahat idim. Telefonu götürüb Qəzənfərə mesaj yazdım. Cavab verdi ki, şəbəkə yoxdur. Sənki həmin an hər şey mənim üçün dəhşət gəlirdi. "Özünüzdən muğayat olun" - nə demək. Heç nə mənə çatmadı. Nə götürəcəyimi bilmirdim. Hərəkət etməkdə çətinlik çəkirdim. Bir təhər özümü elə alıb yığışmağa başladım. Pal-paltar əvəzincə toy şəkilləri və albomları götürdüm. Qorxurdum ki, binaya ne isə atsalar, mənim Qəzənfərlə bağlı şəkillərim itib-batar. Sənki Qəzənfəri özümlə evdən aparırdım. Ətrafi bir anlıq seyr etdim. Elə bil divarlar üstümə gelirdi. Qarşıda baş verəcəklərdən xəber-siz, amma qorxu içində hazırlaşdım. Buna hazırlaşmaq deyil, inanın ki, adını da deye bilmirəm ne idi. Əzab, yoxsa narahatlıq?"

Sonuncu dəfə onlar Qəzənfərlə oktyabrın 4-də danışırlar:

"Sonuncu dəfə eşitdim səsini. Çox bikef olduğunu hiss etdim. Soruşdum: "Nə olub sənə? Elə bil danişmaq istəmirsən". Dedi: "Ay Zöhre, cox yorğunam. Yağış yağır, üstüm bütün işlanıb. Məndən niğaran qalmayıñ, mənə heç nə olmaz. Siz özünüzdən muğayat olun. Sabah zəng edəcəyəm". Sonradan döyüş yoldaşlarından eşitdi ki, həmin gün çətin hava sərəntində özənəmənən xatirələrimin içində gah sıxlıq, gah da xəyalı dalıb o anları yenidən yaşamaq istəyirəm. yaşadıqca sənki rahatlaşram. Bir anlıq Qəzənfəri yanımıda hiss edirəm. Azəciq da olsa bundan təselli tapıram. Qələbimdəki Qəzənfərlə bağlı boşluğu xəyallarımla, hissələrimlə, yaşaya-raq doldurmağa çalışıram. Hərdən onunla danışıram. Öz-özüme deyirəm: "Hər gün fikrimdə, həmişə ürəyimdəsen, könlümün sağlamalıyan yarası. Sən mənim yarımcıq qalmış hekayəmsən! Səndən mənə Mələyimiz, bir də üzünü görmediyin Nişanəmiz qaldı..."



çatdırır. Oktyabrın 5-de butun günü zəngini gözledim. Söz vermişdi axı... Nə olursa olsun, o bizi niğaran qoymazdı, hər gün 2 dəqiqə də olsa, zəng vurub səsini eşitdiyirdi bize. Həmin gün Qəzənfərə zəng vururdum, ona isə zəng çatmadı. Ürəyim sıxlırdı. Özümə yer tapa bilmirdim, çox narahat idim. Bilmirdim ki, Qəzənfər artıq ruhunu Allaha təslim etmişdi. Şəhid olub ən uca məqama catmışdı. Bütün isə heç nədən xəbərimiz yox idi".

Həmin gün qızı Məlek də atasını çağırır. Pəncərəni açıb "Ata, gel!" - deyə qışqırır:

"Uşaq sənki həmin gecə atasının geləcəyini hiss etmişdi. Onu heç cür sakitləşdirə bilmirdim. Qışqırıb ağlayırdı. Sonra gördüm ki, divanda oturub və Qəzənfərinə çərçivədə kursantlıq şəklini ayaqlarının üstünə qoypayıb. Heç vaxt bu cür hərəkət etdiyini görməmişdim. Şəkili əlinənən almaq istəsəm də bərk-bərk tutub evdə heç kimə vermirdi. Gecə saat 2 idi. Polis maşınının səsine oyandım. Ancaq pəncərədən çöla baxmadım. Ürəyim sıxlırdı. Su qılıcı yuxuya getdim. Yuxuda gördüm ki, atamgildəyəm, güzgüdə ağılaya-ağılaya özümə baxıram... Kimse mənə bir zənbil soğan verir... Qapı səsənin icra nümayəndəsi idi. Dedi "Qəzənfərdən xəber getirmişəm".

Ona veriləcək xəberi qəbul etmək istəmir Zöhre xanım. Bunu Qəzənfərə zəng edir. Amma ona zəng çatmır:

"Tez telefonu götürüb Qəzənfərin nömrəsini yiğdim. Zəng çatmadı. Allaha yalvarırdım ki, birçə ona heç ne olmasın. Amma sən saydı-

ğını say, gör fəlek nə sayır" deyib atalarımız. Mən baş verənləri qəbullanmaq istəməsem də artıq bu dəhşət baş vermişdi. Qaynanama deyilən kəlmə bu oldu: "Vətən sağ olsun!" həmin an həyat bir anlıq dayandı mənim üçün. Nece yəni? Ola bilməzdi. Bir an onu düşünüdüm ki, məni bu vəziyyətdə qoyp Gedə bilməz Qəzənfər. Pəncərədən baxdım, təcili yardım maşının qapısını açıdlar. İçimdə bir ümidi var idi ki, yaralıdır, xərəkədə düşürcəklər onu. Hər şeye razı idim, təki nəfəsi canında olsun. Maşından çıxarılan bayrağa bükülmüş tabutu görəndə həmin an keçirdiyim hissələri cümlələrə siğişdirə bilmirəm".

Zöhre xanım deyir, toy günü Qəzənfərin şəmi tez sənmüşdü. Həmin an çox məyus olur. Deyir, sonradan fikirleşdim ki, nahaq narahat oldum:

"Burda nə var? Adı şəmdir, göz-lənilmədən sənə də bilər. Amma indi bunu xatırlayanda öz-özümə düşünürəm ki, görəsən şəmin tez sənməyi ömür yolunun qısa olacağına isərə idimi? Bunları düşünüdükə də Qəzənfərlə bağlı xatirelərimin içində gah sıxlıq, gah da xəyalı dalıb o anları yenidən yaşamaq istəyirəm. yaşadıqca sənki rahatlaşram. Bir anlıq Qəzənfəri yanımıda hiss edirəm. Azəciq da olsa bundan təselli tapıram. Qələbimdəki Qəzənfərlə bağlı boşluğu xəyallarımla, hissələrimlə, yaşaya-raq doldurmağa çalışıram. Hərdən onunla danışıram. Öz-özüme deyirəm: "Hər gün fikrimdə, həmişə ürəyimdəsen, könlümün sağlamalıyan yarası. Sən mənim yarımcıq qalmış hekayəmsən! Səndən mənə Mələyimiz, bir də üzünü görmediyin Nişanəmiz qaldı..."

Elnurə İSAXAN

Ulu öndərin dövlətçilik ideyalarının gerçekləşdirilməsində tarixi rolü böyükdür

“...Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəməndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vezifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələr əsasında, müasir tələblərlə, dünyaya gedən proseslərə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam ve heç kəsin şübhəsi olmasın ki, ömrümüz bundan sonrakı hissəsinə harda olursa-olsun, yalnız yarın Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsəreti altına düşməyəcək...”

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Ümummilli Lideri

Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gelişmiş xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüs anı, şərəfli bir tarixin başlanğıc günü kimi hekk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəye, nadir istədə malik Heydər Əliyevin rehberliyi ile respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyətlər əldə edilib. Həmin dövrde Ulu Öndər Heydər Əliyevin rəhberliyi ile milli şurun və milli özü-nüdərkin oyanışının baş vermesi Azərbaycanı müstəqilliyə aparan yoluň başlanğıcı idi. Azərbaycan xalqı Ulu Öndərin bu uzaqgörən addımının Qarabağ müharibəsi zamanı ne qədər böyük önem daşıdığını şahidi oldu. Bütöv bir tarixi mərhəleinən yaradıcısı olan Heydər Əliyev beşeri dəyərlər zəminində xalqın müstəqillik məfkürəsini realliga çevirməklə müasir dövlətçilik sisteminin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaq sistemini yaradıb.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiķdən sonra, dövlətçiliyini inkişaf etdirək möhkəməndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Bele bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyaset kursunun formalasdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda durdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və medəni irlisinin ermənilər tərefindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermenistanın Azərbaycana qarşı təcavüzü təhlükəsizlik mühitinin əsas təyinəcisi amili oldu və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasetinin formalasdırılmasında əsas rol oynadı.

Heydər Əliyevin hakimiyyətə gelisindən sonra ölkəmizdə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dö-

lətinin möhkəm təməlini, bünövrsəni yaratdı. Bu ele bir bünövər olundu ki, dahi şəxsiyyətin özünüñ deñi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmizin güclənərek beynəlxalq məqyasda öz layiqli yerini tutması üçün titik fəaliyyət göstərdi. Ümumiyyət, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü real-

yasət xəttində, ilk növbədə, bir sıra ən mühüm təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsinə qarşıya qomyuşdu. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi icimai rəyi dağıtmak və xalqımızın əritdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmizin güclənərek beynəlxalq məqyasda öz layiqli yerini tutması üçün titik fəaliyyət göstərdi. Ümumiyyət, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü real-

Heydər Əliyevin Azərbaycan



lıqların bünövəresidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasetə bağlı bütün məssələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan İslahatlar dövlətimiz üçün həllədici rol oynadı.

1993-cü ilin ikinci yarısından, yeni Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyaset kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafələrinin qorunmasına yönəlmış əməli deyişikliklər edildi. Özünün zəngin təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyaset kursunun əsas istiqamətlərini müəyyənləşdirən Ulu öndər Heydər Əliyev bu yeniləşmiş xarici si-

xalqı və gelecek nəsillər qarşısında ən böyük xidmətlərindən biri də milli ideoloji konsepsiyanın formalasdırılmasıdır. Qeyd edilməlidir ki, 200 ilden artıq muddətde mütəlif imperiyaların işgalinə məruz qalmış Azərbaycan xalqının birlik idəyesi ciddi deformasiyaya uğramışdır və cəmiyyətdə bir növ ideoloji boşluq yaranmışdır. 1990-ci illərin ortalarında milli kimliklə bağlı müzakirələrin getdiyi bi vaxtda Heydər Əliyev böyük uzaqqörənliklə azərbaycanlı ideyəsini irəli sürdü və təşviq etdi. Heydər Əliyev deyirdi: “Biz müstəqilliyimizi yalnız milli həmreylik əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt geleceyinə yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitində çıxara biləcəyik. Məhz bu əsasda biz Azər-

baycanın ərazi bütövlüyünü təmin edə biləcəyik”. Ulu Öndərin tarixi əhəmiyyət kəsb edən bu fikirləri Azərbaycan xalqını bölünməz qüvvə, müstəqil dövlətimizi isə dünyaya azərbaycanlıları üçün vahid məkan kimi nəzərdən keçirir. Birleşdirici amil kimi çıxış edən azərbaycanlılıq ideologiyası elmi-ictimai müzakirələrin istiqamətini təyin etdi, Heydər Əliyevin “men həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, men azərbaycanlıyam” ifadəsi azərbaycanlı milli kimliyini qurur mənbəyinə çevirdi.

Azərbaycanda hüquq sisteminin beynəlxalq standartlara uyğun tənzimlənməsi bir neçə mərhələdən keçmişdir və bu mürkkəb yolda da Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti və dövlətçilik təcrübəsi və uzaqqörənliyi sistemin müasir səviyyəyə çatmasına imkan vermişdir. Ulu Öndərin şəxsi teşəbbüsü və nəhəng seydləri nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq prokurorluq orqanları üçün konstitution status müəyyən edildi. Demokratik dəyərlər və hüquqi prinsiplərə uyğun olaraq hazırlanın və qəbul edilən Konstitusiyamız ölkəmizin müasir dövlətlər sistemine dünənyəvi, demokratik və hüquqi dövlət olaraq integrasiya olmasına imkan verdi. Ulu Öndərin təbirilə desək, “Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərinin hayata keçirmək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəməndirməsinə xidmət etməlidir, qanunun alılıyini təmin etməli və qanunun alılıyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşinlərə dərvalıdır. Bütün bunlar həmisi Konstitusiyada öz əksini tapıbdır”.

Bu gün Azərbaycanın dövlət stratejiyasının və başlıca dövlətçilik prinsiplərinin davamlı inkişafı Heydər Əliyev siyasi kursunun variisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir. Son iki onillikdə Azərbaycan Respublikasında hüquq-mühafizə, o cümlədən, prokurorluq orqanlarında demokratik İslahatlar və dəyişikliklər, kadrların peşəkarlığının artırılması, xüsusilə genç kadrlara üstünlük verilməsi, prinsipiellığı və qanunun alılıyinə esaslanan bu orqanlara etimadın yüksəlməsi Heydər Əliyevin siyasi və dövlətçilik kursunun uğurla davam etdirilməsinin təzahüründür.

Eyvaz MUSTAFAYEV
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Hərbi təsisatlarında təhqiqatda nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rais müvəvini, ədliyyə polkovniki

Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu ırsin hər zaman öyrənilməsi hayatı əhəmiyyət kəsb edir

“...Dəyişen dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdarlılıqla, blok və ittifaqların çoxvariantlılığına yönəlmüşdür. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suvereniliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.

Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Ümummilli Lideri



Bu gün dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşına müdrik lider, xılsəkar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fealiyyəti ile Vətənə sevəqətin, bağlılığının ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. Ulu Öndərin zəngin dövlətçilik irsi indiki və gələcək nəsilər üçün əvəzsiz sərvət, böyük qürur və ittihad mənbəyidir. Tariximin bütün bir qərinəsi xalqımızın Ümummilli Liderinin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri unudulmur, daim minnetdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsin böyük ehtiramla yad edir, xatirələr diley gelir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiğən sonra, dövlətçiliyini inkişaf etdirək möhkəmləndirmək üçün tarixi füset elə etmiş oldu. Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixində böyük hadisə olmaqla, yeni bir dövrün başlangıcı idi. Azərbaycan xalqı milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsine söyklənərkəm demokratik və hüquqi dövlət quruculuğu yolunu seçdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiğən sonra milli dövlətçilik prinsiplerine uyğun olaraq yeni xarici siyaset kurşunun formalşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda durdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi-

iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyaset fealiyyətində de mühüm vəzifələrin yerine yetirilməsini ön plana əldədi. Bu dövrde Azərbaycan Respublikasının qarşısında onun dövlət müstəqilliyinin tanıdlılması və möhkəmləndirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə başladığı təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsinin milli maraqlara uyğun həlli və işgal edilmiş ərazilərin azad edilməsi, dövlət quruculuğu, ölkənin inkişafını təmin etmək üçün elverişli beynəlxalq şəraitin yaradılması kimi mühüm vəzifələr durdu. Həmin vəzifələri yerine yetirmək üçün ardıcıl, məqsədönlü xarici siyaset kursunun hazırlanması və reallaşdırılması tələb olundur.

Lakin XX əsrin 80-ci illərinin sonu - 90-ci illərinin əvvəllerində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayesində başlamış Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü nəticəsində torpaqlarımız işgal altına düşdü. Müstəqilliyin bərpa edildiyi ərafdə və ondan az sonra azərbaycanlılar iddii Ermənistanından - öz tarixi torpaqlarından zorakılıqla, təcavüze məruz qalaraq deportasiya edilmişdi. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində isə azərbaycanlılar yaşıyan mənəqələr bir-birinin arasında Ermənistan silahlı qüvvələri və terrorçu dəstələri tərəfindən keçmiş sovet hərbi hissələrinin köməyi ilə işgal edil-

miş, əhalisi isə öz doğma yurdlarından məcburen köckün düşmüşdü. Həmin dövrdə hakimiyyyətdə olmuş qüvvələrin uğursuzluğu və zəif cəhəti ondan ibarət idi ki, onlar nə ölkə daxilində, nə regionda, nə də ümumilikdə qlobal səviyyədə cərəyan edən prosesləri, yeni dünya nizamını və bu nizamda Azərbaycanın yerini təsəvvür edə bilmirdilər. İctimai-siyasi sabitliyi təmin etmək əvvəzine, daxilə gerçinliyi artırın addımlar atılır, sərisiz kadrların özbaşınlığı həle dövlətin formalşamamış idarəcilik sistemine və dövlət institutlarının funksionallığına zərbe vurur, hərbi və təhlükəsizlik məsələlərinin həlli sistemli yanaşma teleb etdiyi halda, silahlı dəstələr cəmiyyətdə terror ab-havası yaradır, xarici siyaset prioritetləri müəyyən edilmədən beynəlxalq əlaqələrin qurulmasına yönəlmış uğursuz addımlar atılırdı. Bu cür şəraitdə sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsindən danışmaq belə mümkün deyildi. Zaman dövlətin qisamüddəti və uzunmüddəti dövr üçün prioritətlərinin, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və cəmiyyətin bütün potensialının, maddi-mənəvi resursların bu vəzifələrin icrası üçün səfərbər olunmasını tələb edirdi.

1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyaset kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafələrinin qorunmasına yönəlmış əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sırə ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsasi Azərbaycanın beynəlxalq aləmdəki təcrid vəzifəyindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmak və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadmasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvəl mühərribə dayandırılmalı və dinc şərait təmin edilməli idi. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayidian Heydər Əliyevin müdrik siyaseti, qətiyyəti və yenilmez iradəsi sayesində Azərbaycan qısa müddədə təhlükələri dəf edə bildi, silahlı qarşıdurmaya son qoyuldu, dövlət çevrilişi cəhdlerinin qarşısı alındı, siyasi mübarizənin sivil və konstitusional çərçivədə davam etdirilməsi üçün əsaslar yaradıldı.

Ulu Öndər bütün məsuliyyəti öz üzərinə götürərək dövlətin yaxın və uzunmüddətli hədəflərini müəyyənləşdirdi, cəmiyyətin, ictimai münasibətlərin yeni əsaslarla transformasiyası ilə bağlı zəruri resursları sefərbər etdi və Azərbaycanın ardıcıl inkişafi üçün siyasi-iqtisadi baza formalasdırıldı. 1995-ci ilde Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi və hüquqi islahatların həyata keçirilməsinə başlandı. İflic vəziyyətə salınmış dövlət idarəcilik sistemi yenidən quruldu, dövlət qurumlarının işinə münasibətde meyarlar, tələblər dəyişdi.

Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın ısrarlı tələbi ilə siyasi hakimiyətə qayıtdıqdan sonra həyata keçirilən texirəsalınmaz və qətiyyətli tədbirlər sayesində ölkəmizdə dövlət çevriliş cəhdleri, vətəndaş mühərribəsi və separatisiz təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barişmaz mübarizə elan edilməkə dəyənləri quruculuğu prosesine başlanıldı.

Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən qurum kimi formalşaması da yalnız Heydər Əliyev dövlətçilik siyaseti nəticəsində mümkün olub. Məhz Xalqımızın ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları gedisində görülen tədbirlər sayesində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyət hissinin artırılması təmin edilib, prokurorluğun maddi-texniki təminatının da-ha da möhkəmləndirilməsi istiqamətində görülen işlər öz müsbət nəticələrinə verib.

Ulu Öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işığı yolu uğurla davam edir. Bu yolu la-yiqince davam etdirən Prezident İlham Əliyevin siyaseti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən mühərribəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyüümüz və surəvenilimiz bərpa edildi. Biz fər edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycanın vətəndaşlarıyız. İnanıq ki, qalib Azərbaycan bundan sonra da daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq.

Ramil İSMAYILOV
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Hərbi təsisatlarında qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə baş leytenantı

Vətən sevdalısı



Həsən Turan oğlu Dəmirovun şəhidlik zirvəsinə ucaldan Vətən, torpaq sevgisi oldu və o, 26 yaşında şərəflə ölməyi ilə əbdiyatlışlıq qazandı. Müqəddəs amal uğrunda canını fəda etdiyinə görə Vətən öz qəhrəman oğ-

"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sədəqə ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazırlam. Həmişə özüme arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçranglı, ay-ulduzu bayrağına bükülüüb dəfn olunmağa aparılsın".

Bu fikirləri 24 mart 1981-ci ildə Astara rayonunun Əzərud kəndində dünyaya göz açan, 2016-ci ilin Aprel döyüslərində qana susamış düşmənə qan qusdurən, xüsusi təyinatlılarının adı dillərdən düşməyən efsanəsi, gizir Pəncəli Teymurov hələ 2013-cü ildə öz toy gündündə demişdi. Qəhrəman Vətən sevdalısı üç il sonra, ömrünün 35-ci baharında arzusuna çatdı. Şanlı Zəfərimizin başlangıcı olan Aprel döyüslərinin üçüncü gündündə son-

lunu bir an belə unutmur, adı xalqın dilində iftixarla çəkilir.

44 günlük haqq savaşımızda - Vətən mühərribəsində qəhrəmanlığı ilə tarix yazan Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonunun Muğan kəndində dünyaya göz açıb. Orta məktəbinə başa vurub həqiqi hərbi xidmətə yollanıb. Əsgərlik həyatına cəbhə bölgəsində başlayan qəhrəmanımız Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib, bütün təlimlərde feal olub, casurluq, çevikliyi əsgər yoldaşlarına həmişə nümunə göstərilib. Həsən xidmət zamanı əsirdüşən müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda hər an bir-

başa səngərə, düşmənlə savaşa can atıb. Söz düşəndə deyirmiş ki, "Vətən müqəddəsdir, onun yolunda ölüm belə şərefdir. Vətən torpaqların bir qarşı da düşmən ayaqları altında qalması gerek. Mübarizliklə döyüş meydانında düşmənə qalib gəlmək üçün indi Azərbaycan əsgəri hər şeye hazır olmalıdır".

Herbi xidmətinin başa vurub geri qayıdan Həsən xeyirxah əməlləri ilə həmişə fərqlənib, düz amallı, təmiz əməlli insan kimi tanılanlar tərəfindən sevilib. Üreyi hər zaman Vətənlə döyünlə Həsən öz yerini cəbhə bölgəsində görüb və bir müddət sonra yeniden orduya qayıdır, "N" sayılı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb.

Azərbaycan Ordusunun baş əsgəri olan Həsən Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermə-

nistan işgali altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüğünün bərpə olunması üçün başlanan ikinci Qarabağ mühərribəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gələn döyüslərdə savaşıb. Həsən Dəmirov sentyabrın 27-də Madağızın azad edilməsi zamanı şəhid olub, Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyü nəmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xüsusi təyinatlıların əfsanəsi

damla qanına qədər vuruşaraq qəhrəmancasına əbədiyyətə qovuşdu. Ölümüsüz həyati ilə milyonların qəlbini köç edən Astaranın ığid oğlu dövlətimiz tərəfindən "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edildi.

Vətənin müqəddəsliyinə təpni, qəlbən onun torpağına, daşına bağlanan Pəncəli Teymurov 1992-ci ildə baş vermiş Xocalı soyqırımından kadrlarını izleyənən herbəti olmağa və yağıdan qısa almağa söz verir. Orta məktəbi başa vurub, ürəyində Vətənə məhəbbət, düşmənə nifret 1999-cu ildə ordu sıralarına yola düşür. Xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnir və hərbi hissəsinin en mahir kəşfiyyatçılarından olur. Mübarizə meydanında düşmənə qalib

gelmək üçün son dərəcə mərd, cəsur, ağıllı genç verilən bütün tapşırıqları layiqincə yerinə yetirir, en çatın təlimlərde xüsusi fərqlənir, əsgərlərin, zabitlərin sevimlisinə çevrilir.

Pəncəli Teymurov hərbi xidmətinin başa vurduğandan sonra könüllü olaraq xidmətini yenice yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversitət təborunda davam etməyə qərar verir. Vətən naminə göstərdiyi qəhrəmanlıqlar bir-birini əvəz edir.

Gizir Pəncəli Teymurov 17 il Azərbaycan ordusunun sıralarında öz doğma Vətənini göz-bəbəyi kimi qoruyur, 2016-ci ilin Aprel döyüslərində ona olan sonuncu borcunu şərflə yerinə yetirir və Şə-



hidlik zirvəsinə ucalır.
Allah rəhmət eləsin!

Zəfər ORUCOĞLU

30-u isə Alimin mübarizə aparmaya gücü qalmayıb. Alim Quliyev oktyabr ayının 30-u Şuşa yaxınlığında qəhrəmancasına şəhid olub, noyabrın 1-i isə torpağa tapşırılıb. Ölümündən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Alim Quliyevin itkisi ailəsi üçün çox böyük acidır. Amma buna baxmayaraq, yaxınları Alimin şəhidlik zirvəsi ilə fəxri edirlər. Hətta bizlə danişərkən belə onların səsindəki məğrurluq aydın seziklirdi. Bəzən insan təccübələnir ki, belə ağırlıqda dərdin önünde tab getirmək necə mümkün olur?! Amma vəziyyəti mülahizə edəndə hər şey məlum olur. Ölümün gözünə dik baxan belə qəhrəmanları yalnız ürəyi dağ boyda olan, əsl vətənpərvər ailə yetişdirə bilərdi. Elə ona görə də bu itkilərə döze bilir, şəhidlik zirvəsi ilə fəxr edirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nadir RZALI

Yaralı halda 4 gün döyüşən ığid



Məharibə Yer üzünən ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırğayı söndürür. Amma bir xalq ki hər şəyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirse, deməli, həmin xalq qalibiyətə laiyiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr de, onların gözlərində bir məqrur-

luq, bir fəxərət hiss olunurdu. Çünkü onlar canını Vətənə fəda edən ovlad böyümüşdülər. Belə ığid, qorxmaz qəhrəmanlarımızdan biri de ikinci Qarabağ savaşında şəhid olan Quliyev Alim Fuad oğludur. O, üç bacının tek qardaşı idi...

Alim Quliyev 1999-cu il martın 15-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 2005-ci ildə təhsil almağa başlayan Alim 2016-ci il orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb, 2018-ci ildə hərbi xidmətini tamamlayaraq geri qayıdır.

İkinci Qarabağ savaşa başlanan gün Alim Quliyevə hərbi komissariqlənən çağırış gəlib. Əvvəlcə Quşarda təlimlərde iştirak edib. Şəhədin bacısı qeyd edir ki, "Çağırış geləndə qardaşım zərrə qədər də tərəddüd eləmədi. Sanki bu xəbəri uzun zamandır gözləyirmiş.

Alim həddindən artıq vətənpərvər oğul idı. Çağırış gələndə sevincinin həddi-hüdudu olmadı. Qardaşım Vətən uğrunda ölümün gözünü dik baxmağı bacardı".

Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüslərde iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. Ailesinin söylədiklərinə görə, Alim şəhid olmamışdan 4 gün əvvəl bədəninin müxtəlif hissələrində qəlpe yarası alsa da, mübarizəsini dayandırmayıb. 4 gün yaralı vəziyyətdə döyüşüb.

Yaralarını özü sariyaraq döyüslərde ireliliyib. Həmin vaxt müxtəlif ağırkəsici iynələr vasitəsilə qüvvətini itirməyib. Həmin müddətdə 20-dən çox yaralı əsgəri döyüş bölgəsində uzaqlaşdırıb. Əsgər yoldaşlarının dediklərinə görə, ne qədər tezki eləsələr de, Alim geri qayıtmayıb. Yaralı vəziyyətdə dörd gün tab getirənə də, artıq qanaxma sürətlənmiş. Oktyabrın

“Azərbaycan-Türkiyə bir ananın əkiz övladlarıdır”



Türkiyə-Azərbaycan qardaşlığı bütün ıstiqamətlərdə ali rəhbərlik tərefindən qorunur və davam etdirilir. 2016-ci ildə Qardaş Türkiyədə xainəsinə baş tutan dövlət əməkdaşlığının qarşısı Ömər Xalisdəmir kimi igid övladlarımızın qətiyyətli mübarizəsi nəticəsində alındı. Türkiyədə hərbi əməkdaşlığı qarşısını alarkən qəhrəmancasına şəhid olan Ömər Xalisdəmirin qardaşı Doğan Xalisdəmirə olan müsahibəni “Hərbi And” qəzetinə təqdim edirik.

- Azərbaycana olan ziyarətiniz hansı təsəssüratlarla yaddaşınıza yazıldı?

- Men Azərbaycana şəhidlərimizi, qəhrəmanımızı ziyarət etmək üçün Tərxis Olmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qardaşımızın dəvəti ilə geldim və

cox məmənnun qaldım. Yəni çox gözel təsəssüratlar oldu məndə, heç bir hiss etmədim, Azərbaycanlı qardaşlarım hamisi çox mərd, səmimi, qonaqpərvərdirər və insan burda heç yad yerde olduğunu hiss etmir, əlbəttə, heç yad yerde de deyilmir. Azərbaycan-Türkiyə bir ananın əkiz övladlarıdır. Qardaş dövlətlərin övladlarıdır. Eynile Türkiyədə de sizləri belə çox sevirler və bizim qəlbimiz hər zaman bir döyüñür.

- Türkiyə-Azərbaycan hər zaman bir-birinə dəstək olub.

- Bəli, Azərbaycanlı qardaşlarımı da tarix boyu bütün savaşlarda hər zaman maddi-mənəvi biziñ yanımızda olub və eynilə de biz hər zaman Azərbaycanın yanındayıq.

- İkinci Qarabağ müharibəsi zamanı da Əliyev-Ərdoğan qar-

daşlığı gündəmdə oldu, Türkiyədə bu zaman ab-hava necə idi?

- Öncəliklə, sizi bu qələbə münasibətə təbrik edirəm. Can Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib. Bu sevinc həm də Türkiyənin sevincidir. Allah bütün şəhidlərə rəhmet eləsin. Biz də həyəcanla hər gün nəticələri gözləyirdik. Düşmən türk torpaqlarında idi və torpaqlarımızı işğaldan azad etmək üçün biz də əlimizdən gələni etməyə hazır idik. Onsuz da cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da bunu hər zaman vurğulayırdı. Millət olaraq da səbirsizlikle gözləyirdik ki, haqq-ədalət yerini tapsın və işğalçı düşmən türk torpaqlarından çıxarılsın. Çox şükür ki, Qarabağ işğaldan azad olundu və sıradakı dileyimiz bütün türk torpaqlarımızın birləşməsidir. Türk dövlətləri hamısı sərhədsiz olaraq birləşsə və bir paytaxt şəhər seçilsə, o zaman daha çox irəli gedəcəyik. Dünya ölkəleri onsuz da türklərdən çəkinir, bu zaman lap çox qorxarlar.

- Dünya ölkəleri niye türkədən çəkinirlər, sizin fikrinizcə?

- Çünkü türkler mərddir, qorxmazdır, düzgündür, hər zaman biləyinin gücüyle öndə olur.

- Bəli, eyni zamanda da mərhamətlidir...

- Elədir. Bir türk əsgəri əsla silahsız düşmənə silah qaldırmaz, amma təessüf ki, düşmənlərimiz belə deyil.

- Bəs, sizcə, Türkiyə və Azə-

baycan diasporu nə durumdadır?

- Türkler daha çox mərddir, dürüstdür, yalanla-yanlışa, yaltaqlıqla işimiz olmaz bizim. Biz düşmənlərimiz kimi başqa ölkələrdə yalan-yanlış məlumatlarla, saxta tarixlərlə, yaltaqlıqlarla irəli getmirik, bizim əsas gücümüz biliyimizdə və mərdliyimizdədir. Türkler istəsələr də, saxtakarlığı və yaltaqlıqlı bacarmaz, başqalarının araxasına sığınmaz, hər zaman özünə və öz gücünə güvenərək addım atar və qalib olar. Biz ermənilər kimi başqa millətlərdən kömək ummariq. Türkün qardaşı türkdür və ancaq özümüze inanarıq. Azərbaycan və Türkiye bütün sahələdə olduğu kimi Diaspora sahəsində də birlikdə fəaliyyət göstərir. Bu birgə fəaliyyət nəticəsində xarici ölkədə erməni lobbisine müteşəkkil şəkildə cavab verilir. Erməni lobbisinin saxtakarlığının qarşısının alınmasında bu əlaqənin xüsusi rolu var.

- Şəhidlərimizi ziyarət etmək üçün geldiyinizi vurğulamışdır. Sizin qardaşınız da şəhiddir və bütün şəhidlər hər zaman bizim qəlbimizdə bizimlə bərabər yaşayırlar.

- Bəli, əlbəttə, Türkiyədə də, Azərbaycanda da şəhidlər unudulmur və şəhid ailələri hər zaman dövlətin diqqət mərkəzindədir. Şəhidlərin adları əbdələşdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərişi ilə qardaşımın adı da əbdələşdirilib. Ömərin adına park, küçə, universitet var.

- Zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Əsas mən təşəkkür edirəm, belə xoş səhəbət üçün.

Aytən NAZIMQIZLIEV


Əkrəm Abdullayev Doğan Xalisdəmiri qəbul edib

Fondun icraçı direktoru Doğan Xalisdəmiri görüşündə məmənnuluğunu ifadə edərək bildirdi ki, Azərbaycan və Türkiye bütün sahələdə olduğu kimi Diaspora sahəsində də birlikdə fəaliyyət göstərir. Bununla yanaşı, görüşdə şəhidin keçdiyi döyüş yolundan, xidmətindən və əməkdaşlığının qarşısı alinan zaman göstərdiyi qəhrəmanlıqlardan danışıldı.

Doğuş Xalisdəmir ona göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi.

Sonda xatire şəkli çəkildi.

Emin ŞIRVANZADƏ



Xalq artisti Arif Quliyevin anım günüdür



Tufanlar, qaranlıqlar, çetinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiylər, doğum ilimi de orada yazdırıllı.

Ölümünün 3 ili tamam olan Xalq artisti Arif Quliyevin vaxtı ilə dediyi bu sözlər əslində onun alın yazısı, bəlkə də tərcümə-hali idi.

Tanınmış teatr və kino aktyo-

ru, Xalq artisti Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.


Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Müsiqili Komediya Teatrına dəvət edilib.

Əmək fəaliyyətinə 1965-ci il-

də Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Müsiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun "Təzə gəlin"da (S.Dağlı, C.Cahangirov) Şərbəteli, "Gözün aydın"da (F.Əmirov, M.Əlizadə) Salyanski, "Durna"da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, "Gurultulu məhəbbət"da (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, "Özümüz bilerik"da (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, "Hicran"da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, "Ev bizim, sırr bizim"da (Ş.Axundova, N.Gəncəli) Tofiq, "Məşadi İbad"da (Ü.Hacıbeyli) Hambal, "Durnalar qayıdanda" tamaşaşında (Hidayət) Mirzəqul, "Məhəbbət, şeytan və ağa ölüm"da (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Akyuron "Şans", "Büyük əhvalatı", "Qayınana", "Lift əhvalatı", "Yarım ştat", "Evleri köndələn yar" ve digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.

Arif Quliyevin "Bəyin oğurlan-



ması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim aq şəhərim", "Alma almaya bənzər", "Aq gəmi" bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Müxtəlif teatrarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görüldü. "Humay", "Qızıl dərvish" mükaflatları və "Sənətkar" medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqəußüsü idi.

Tanınmış aktyor, səmimi insan Arif Quliyevin ezziz xatiresi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında əbədi yaşayacaq.



Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir çıxır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəslini onun ənənələrindən bəhrənləirlər.

Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasından 144 il ötür.

Əzim Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.


Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azə-

Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

baycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-ci ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhi-felərində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadalar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi suretləri gah kəsərlər yumor, gah yumşaq kinaye ilə kəskin satira atəşinə tutub. Çəkdiyi "It boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evinde toy", "Su üstündə dava", "Köhne bakılırlar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.

Rəssam satirik şair Mirza



Əlekber Sabirin "Hophopnamə"sine çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dönyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-ci ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əse-

rine tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb.

QƏLBLƏRDƏ YAŞAYAN VƏTƏN OĞULLARI



Doğma yurdumuz Babək, Cavanşir, Cavad xan, şah İsmayıllı Xətai kimi adlarını tarixə qızıl hərflərlə yazdırın böyük sərkərdələrin Vətəni olub. Bu igid ordu və ölkə rəhbərləri öz ata-baba yurdalarını el-obamıza göz tükən düşmənlərdən daim müdafiə etmiş, həyatlarının böyük qismini yadellilərlə mühabələrdə keçirərək, Azərbaycan torpaqlarını işğalçıların elinə keçirməməsi üçün vuruşmuş, qan tökmüşlər. Vətənimizdə qədim dövrlərdən bu gənə kimi onlarla peşəkar ordu başçılarının yetişməsi, bu xalqın mərd, döyüşkən və düşmən qabağında baş əyməyən bir millətin olmasından xəber verir. Yuxarıda qeyd etdiyim məşhur sərkərdələrin davamçıları hazırda Azərbaycan Ordusunun sıralarında Vətənə leyaqətlə xidmət edir, bir çoxları isə, düşmənə döyüşlərdə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.

Bu dəfə, Azərbaycan Ordusunun zabiti, Vətən torpaqları uğrunda düşmənə vuruşaraq şəhid olan, mayor Qasımov Sənan Fərman oğlu haqda söz açmaq istiyərim.

Sənan Fərman oğlu Qasımov 1991-ci ilin mart ayının 7-də Samux rayonunun Lək kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. Sənan üç bacının yeganə qardaşı idi. 1997-ci ilde Sənan ilk təhsil ocağına - Lək kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuşdur. Məktəb illərində Sənan müstəqilliyini bir neçə il önce elde etmiş ölkəmizin və ordu quruculuğunuñ illər erzində formalasmasına şahidlilik etmişdir. Məktəbin sonuncu siniflərində oxuyarken, Sənanda ordu və hərb sənətinə maraq yaranmışdı. Ordu zabiti olub Vətənə xidmət etmək arzusu, işğaldan olan doğma torpaqlarımızı erməni faşistlərindən azad etmək, şəhidlərimizin qisasını almaq istəyindən yaranmışdı.

2008-ci ilde orta məktəbi bitirdikdən sonra, hərb sənətinə yiylənmək maraqlı Sənanı Heydər Əlyev adına Ali Hərbi Məktəbə yollandırdı. Qəbul imtahanlarını müvəffəqiyyətlə veren Sənan elə həmin il Ali Hərbi təhsil ocağına qə-

bul olundu. Artilleriya ixtisası üzre təhsil alan S.Qasımov 4 il ərzində hərb sənətinin sırlarını auditoriya ve poliqonlarda, təcrübəli zabit və müəllimlərdən, komandirlərindən öyrəndi. Hərbi məktəbdə oxuyarken Sənan kursant yoldaşları, komandirləri və müəllimləri arasında çalışqanlığı, düzgünlüyü və etibarlığını ilə seçilirdi.

İllər keçdi. Nəhayət, Sənanın oxuduğu kursun arzulduğu il - 2012-ci il gəlib çatdı və zabit kimi ordu sıralarına daxil olmağa hazırlaşan gencələr ilk hərbi rütbə - leytenant rütbəsi təqdim olundu. Yeni hərbi rütbəsini aldıdan sonra, Sənanı və onun zabit yoldaşlarını Telim və Tədris Mərkəzinə 1 illik zabit təkmilləşdirmə kursuna yolladılar. Bu kursda oxuyan gənc zabitlər kiçik komandır heyətinə daxil olmaq üçün, müxtəlif bilişkləri və TTM-in nəzdində olan poliqonda silah və texnikalardan atəş atmadılar. Sənətin təcrübədən keçirildi. 2013-cü ilde 1 illik təkmilləşdirmə kursunu bitirdikdən sonra, gənc zabit Sənan Qasımov Ağcabədi rayonunda yerləşən "N" sayılı hərbi hissəyə xidmətə yollandı.

Leytenant S.Qasımov 5 il ərzində hərbi məktəbdə və telim mərkəzində qazandığı bilişkləri, xidməti dövründə təcrübədə həyata keçirməyə başladı.

Bir neçə il ərzində gənc zabit, rəhbərlik etdiyi şəxsi heyətin və komandirlərin rəğbetini qazanıb. Əsger və zabitlər Sənanı özlərinə doğma bir insan kimi qəbul etmişdilər. Onun gördüyü bütün işlərə ciddi və məsuliyyətlə yaşıması, şəxsi heyət arasında ari-seçkilik yaratmaması, hamının diqqət merkezində idi.

Bu gənc zabitimiz, 2016-cı ilde baş vermiş aprel döyüşlərində ya-xından istirak edərək, öz igidiyi və cəsarəti ilə fərqlənmişdir. Komandanlıq göstərdiyi ləyiqli xidmətə görə, 2019-cu ilde təqim komandiri Sənan Qasımovu batareyaya komandiri vəzifəsinə yükseltmişdir.

30 ilə yaxın gözlədiyimiz Vətən hərbəsi, 27 sentyabr 2020-ci ilde Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısı alınmaqla və Ali Baş Komandanın eks-hükumətinin verilmesi ilə başlandı.

Diger zabit yoldaşları kimi, batareyaya komandırı kapitan Sənan Qasımov da vəzifə borcunu yerine yetirmek üçün II Qarabağ mühərbiyəsinə qatıldı. I Qarabağ mühərbiyəsindən bu yana Kəlbəcər istiqamətədə, bir neçə strateji yüksəklik düşmən nəzarətində idi. Ordumuzun igid zabit və əsgərləri bütün cəbhə boyu vuruşur, düşmənə sarsıcı zərbələr endirir, artilleriyaçılarımız isə irəliləyən qoşularımıza atəş dəstəyi verirdilər. Kapitan Sənan Qasımovun xidmət etdiyi bölmə Murov dağı istiqamətində düşmənə vuruşurdu. Sənanın bölməsi erməni diğalarının

başlarına "od yağıdıraraq" onların öz mövqelərini terk edib qaçmalarına səbəb olmuşdu. Həmin döyüşlər zamanı Sənan yaranmışdır. Yaralı olmasına baxmayaraq təxiyi olunmasına razılaşdırı və döyüşü davam etdirirdi. Təbeliyində olan əsger və zabitlər onu belə cəsər və qorxmaz zabit, komandır və əsl Vətən oğlu kimi yadda saxladılar.

Təlim və Tədris Mərkəzində Sənanın müəllimi olmuş və hazırda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda fakültə reisi vəzifəsində çalışan polkovnik Telman Şahbazov, bizimlə keçmiş dinləyici haqda xatirələrini bölüşdü: - "Sənan Qasımov mənim yad-

ğından azad olunması xəbərini eşidirdik. Biz bu qəlebələri böyük sevincə qarşılıyaraq qürur hissi keçirirdik.

Nəhayət, 2020-ci ilin noyabr ayının 8 gəlib çatdı. Azərbaycan Ordusu bize 1994-cü ildən bəri düşmən üzərində gözlədiyimiz böyük qəlebənin sevincini yaşatdı. Ermənistan ordusu darmadağın edildi, böyük sayıda silah-sursat, hərbi texnika qənimət götürüldü, işçalda olan və yolumuzu çıxdan gözləyən torpaqlarımız azad olundu. Bu qəlebədə Sənan Qasımovun rəhbərlik etdiyi batareyanın da öz payı var idi.

Pesəkar artilleriyaçı zabitimiz mayor Sənan Qasımov, Vətən müharibəsindən sonra da, şərəflə xidmətini davam etdirmişdir. O, bir sır uğurlu əməliyyatlarda iştirak etmişdir. Komandanlığının və şəxsi heyətin rəğbətini qazanan artilleri-



daşımada tərbiyeli, təmkinli və öz üzərində daim çalışan bir hərbçi kimi qalıdı. O, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir, bilişklərini kursant yoldaşları ilə bölüşür, Vətənpərvərlik ruhu yüksək olan bir gənc idi. Vətən müharibəsi zamanı Sənan döyüş yoldaşları və rəhbərlik etdiyi bölmə ilə birlikdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə düşmənə sarsıcı zərbələr endirirək, ermənilərin xeyli canlı qüvvəsini məhv etmişdi. Xidmət etdiyi hərbi hissə xüsusi tapşırıq almışdı: "bölmələrimizin hücumu davam etdirməsi və düşmənin əlverişli mövqelərinə əl keçirilməsi üçün düşmənin dayaq məntəqələri dağıdılmalıdır". Sənanın batareyası verilən tapşırığı yüksək seviyyədə yerinə yetirmiş, düşmən mövqeləri darmadağın edilmiş və bu uğurlu döyüşün nəticəsində bölmələrimiz düşmən mövqelərini əl keçirmişdilər".

Şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı bu cür qəlebələr, bizi çıxdan gözlədiyimiz böyük qəlebəyə addım-adım yaxınlaşdırırdı. Hər gün bir qəlebə xəbəri gelirdi, hər gün bir kəndin, qəsəbənin düşmən tapta-

ya divizionun qərargah rəisi mayor Sənan Qasımov, 2023-cü ilin sentyabr ayının 19-da, Ağdərə istiqamətində aparılan lokal xarakterli antiterror əməliyyatlarının birində, düşmən tərəfindən atılan mərminin qəlpəsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı.

Şəhid olan mayor Sənan Qasımov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Özündən sonra şəhid zabitimiz bize üç azyaşlı oğlunu - Kənan, Nəriman və Rəvanı əmanət qoymuşdur. Onları qayğı ilə böyümək isə bizlərin üzərinə düşür.

Azərbaycan xalqı Sənan Qasımov kimi minlərlə şəhid və qazilərimizin qanı bahasına, illərlə gözlədiyi zəfər günlərini yaşadı. Sənan kimi Vətən oğullarında xidmətini davam etdirən igid hərbçilərin və mərd xalqımızın qelbində daim yaşayacaqdır.

**E.olan zabit
İsmayıllı Abdullayev**

Ötən həftə ABŞ Prezidenti Joe Bayden Kongresin təsdiqindən sonra Ukrayna, İsrail və Tayvana təxminən 95 milyard dollarlıq əlavə xarici yardım paketi imzaladı. Paket çərçivəsində Ukrayna 61 milyard dollar, İsrail 26 milyard dollar, Tayvana isə 8 milyard dollar hərbi dəstək alacaq. Paket Baydenin uzun müddətdür izlediyi feal beynəlxalq siyasetin davamı olsa da, onun vaxtı ABŞ-nin xarici siyasetinin daxili siyasi debatların kölgəsində nece davam etdiriyini göstərən başqa bir nümunədir.

ABŞ-in iddialı yardım siyaseti

Bu paket, hər şeydən əvvəl, Bayden administrasiyası dövründə ABŞ-nin iddialı hərbi yardım siyasetinin növbəti tezahürüdür. Bayden vezifəyə gələndə dünyani avtoritar rejimlərə və demokratyalara böldü və ABŞ-nin demokratyalara bağlılığını yenilədi. Buradakı məntiq, diskursus rejim tipləri arasında fərqli olsa da, böyük güc rəqabətində status-kvonus deyişdirəcək hərəkətlərə qarşı ABŞ-nin cəkindiriciliyini vurğulamaqdır. ABŞ ilk növbədə Rusiyanın Ukraynaya hücumunu qarşısını almamış secdi. Kiyev süxüt etmədiyindən sonra ABŞ Ukraynaya ciddi hərbi dəstək verməyə başladı. Bununla belə, bu yardımın artan qiyməti Tayvanda oxşar ssenarının baş vermesinin qarşısını almaq üçün motivasiya yaradı.

Bayden administrasiyası bu paketi aylar əvvəl Kongresin təsdiqinə təqdim etse də, uzun müddət heç bir nəticə əldə edilmədi. Paket Senatda və Nümayəndələr Palatasında bəzi Respublikalar üzvlər tərəfindən ABŞ-nin öz sərhəd tehlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görəmədiyi səbəbi ilə müzakirə edildi. Bu baxımdan sözügedən yardım paketi ABŞ-nin daxili siyaseti üçün bir materiala çevrilmişdi.

Son illərdə ABŞ-nin xarici siyaseti dənədən daxili siyaset müzakirələrinə səbəb olub. Bu vəziyyətin bir çox səbəbi müzakirə olunsa da, əsas səbəb kimi ABŞ-nin bir növ "tehlükəsiz" mühüdüdən hərəkət etməsi göstərile bilər. Birleşmiş Ştatlar beynəlxalq tehlükəsizliyini ilə bağlı kifayət qədər tədbir görəmədiyi səbəbi ilə müzakirə edildi. Bu baxımdan sözügedən yardım paketi ABŞ-nin daxili siyaseti üçün bir materiala çevrilmişdi.

ABŞ-nin 95 milyard dollarlıq hərbi yardım paketi nəyi göstərir?

Kəsizlik məsələlərində dəha az təzyid hissədir, cünki onun mövcudluğu üçün həyatı tehlükə yarada bileyəcək başqa rəqib qütüb yoxdur. Bu, daxili siyasetə xarici siyasetə daha çox təsir etmək üçün imkan yaradır. Əks halda, ani və ciddi tehlükəsizlik təhdidləri steril daxili siyasi müzakirələri alt-üst edərdi.

Mübahisəli sahələr

İsraile yardım məsələsində ABŞ-de ciddi fikir ayrılığı yoxdur. Tayvan Çinlə rəqabətin bir hissəsi olduğu üçün republikaların bu məsələdə ciddi etirazları yoxdur. Bununla belə, Ukrayna məsələsi kifayət qədər mübahisəlidir. Əslində, sonuncu paketdəki yardımın böyük hissəsi Ukraynaya gedir. İqtisadi yüksək səbəbindən Ukraynaya na Avropana müttəfiqləri, na da Respublikalar tərəfindən yardımına qədər də dəstək yoxdur.

ABŞ-nin Ukraynaya hərbi yardımını iki hüquqi məxanizm vasitəsilə həyata keçirilir. Bunlardan biri Prezidentin Resursların Azaldılması Səlahiyyəti (PDA), digəri isə Ukraynanın Tehlükəsizliyinə Yardım Təşəbbüsündür (USAID). PDA Prezidenti Kongresin icazəsi olmadan ABŞ ordusunun anbarından silahları fəvqələdə hallarda digər ölkələrə ötürməye icazə verir. Bu, artıq ABŞ Prezidentinə verilmiş səlahiyyət olduğundan, Kongressə bildirilən kifayət qədər kifayətdir.

PDA-dan fərqli olaraq, USAID ABŞ hökumətinin Birleşmiş Ştatlardan müdafiə sənayesi şirkətlərindən yeni alışlar etmek və Ukraynaya hərbi dəstək vermək imkanı verir. Son paketdə Ukraynaya verilən dəstəyin 6 milyard dolları USAID çərçivəsində olacaq. Bu dəstək əsasən uzunmüddəti döyüş ehtiyaclarını ödəmək üçündür. Digər tərəfdən, paketin 23 milyard dollarlıq hissəsi PDA çərçivəsində əhatə ol-



nacaq.

Ukraynaya hərbi yardımının əhəmiyyəti bir hissəsi PDA çərçivəsində həyata keçirilir. Lakin bu vəziyyətin ABŞ ordusunun döyüş hazırlığı teleb olunur. Bunlardan biri Prezidentin Resursların Azaldılması Səlahiyyəti (PDA), digəri isə Ukraynanın Tehlükəsizliyinə Yardım Təşəbbüsündür (USAID). PDA Prezidenti Kongresin icazəsi olmadan ABŞ ordusunun anbarından silahları fəvqələdə hallarda digər ölkələrə ötürməye icazə verir. Bu, artıq ABŞ Prezidentinə verilmiş səlahiyyət olduğundan, Kongressə bildirilən kifayət qədər kifayətdir.

Bu mənədə demək lazımdır ki, ABŞ-nin hərbi yardımının həm də iqtisadi siyaseti var. Xüsusi Ukraynaya edilən yardım sayesində 37 ştatda ABŞ-nin müdafiə sənayesi infrastrukturuna da töhfə verilir. Əslində, demokratlar republikaların "vərgilərimiz xarici ölkələrə gedir" ritorikasına

qarşı "bu yardım əslində ABŞ iqtisadiyyatını qidalandırır" ritorikasını öne çekirlər. Cünki silah səfərləri və tenderlər iş və investisiya imkanları yaradır və bir çox sahələrdə senayəye canlandırcı təsir göstərir. Bəzi dairələr bunu həftə ABŞ müdafiə senayesi üçün böyük stimul fürsəti kimi qiymətləndirirlər. Təbii ki, bu yanaşmanın ABŞ cəmiyyətini xarici hərbi yardımına inandırmış məqsədi daşıdığını vurgulamaq lazımdır.

Nəticədə Bayden administrasiyası Ukrayna, İsrail və Tayvan kimi ölkələrə yardım öz dostları və rəqibləri üçün mühüm signallərini göstərir. Bayden müttəfiqlərinə ABŞ-nin Kōmeya geleceyini bildirir, rəqiblərinə isə bir növ geleceyə hesablanmış hədə-qorxu gelir. Lakin bu rəqiblərin ABŞ üçün həyati tehlükə yarada bileyəcək gücə malik olmaması həm də daxili məsələlərin ABŞ-nin xarici siyasetinə dəha da təsir göstərməsinə zəmin yaradır.

Sevinc ƏLİYEVƏ

ri də diqqət çəkir.

Mərkəzi Asiya ölkələri münasibətlərin qarşılıqlı tehlükəsizlik təminatları əsasında tənzimlənməsinə keçiblər ki, bu da proqnozlara görə, regional integrasiyanın institusionallaşmasına getirib çıxarmalıdır. Görünür, rusiyalı politoloq Tarasovun Ermenistan-Azerbaycan danışçılarının Qərbi platformasının ləğvi və postsovet ərazisiyinə qayıdırın Moskva üçün məqbul olması ilə bağlı müşahidəsi reallıqdan uzaqdır. Bəzi ekspertlər düşünür ki, Ermenistan-Azerbaycan tarixi barışıqı Cənubi Qafqaz "iqtisadi və kommunikasiya konfederasiyası"na çevrilə bilər və hər iki halda Rusiyanın regional deyil, qlobal-geosiyasi maraqları sarılırlar.

Digər tərəfdən, İrəvanın razılaşdırılmış görüşdən imtina etməsi bütün aspektlərdə son dərəcə fəvqələdə və qalmaqlı olacaq. Paşinyanın danışçıları uğursuz etmək üçün həmişə səbəb tapa bilər. Eyni zamanda, Ermenistan müdafiə nazirliyi hazırlıq planına əsasən, təlim toplantılarının keçiriləcəyini açıqlayıb. Ermenistan və Azerbaycanın sülhə həmişəkindən daha yaxın olduğunu söylemək və ordunun hazırlıq vəziyyətinə getirmək bir araya sığırır.

Asif CƏFƏROV
Ordu.az

Kosaçov-Kalaşnikov cütlüyüünün Bakı səfəri Ermənistanın təxribatlara hazırlığı ilə bağlıdır?



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-de Rüsüya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.

Moskvada demək olar bir iş günü davam edən Vladimir Putin-İlham Əliyev danışçılarından sonra Rüsüya res-

milərinin Bakıya səfəri təəccübü dəyiş. Prezidentlərin əldə etdikləri əsas razılaşmalar praktiki görünüşə getirilir, bununla yanaşı bir sıra regional məsələlərin müzakirəsi baş tutur.

Bu baxımdan, Kosaçov-Kalaşnikov cütlüyü sərfiyyəti da ola bilər. Üstəlik, onlar iki mühüm hadisə fonunda Bakıya göndərilərlər. Birinci, şübhəsi ki, Almatıda Azerbaycan-Ermənistan nazirlər görüşü razılaşmasındır, xüsusi ilə bununla bağlı Qazaxistən Prezidentinin bayanatı müəy-

yən dərəcədə Azərbaycan-Ermənistan tənzimləməsi və demarkasiyanın hüquqi əsasını müəyyənəşdirir, 1991-ci il dekabrın 21-de imzalanmış Alma-Ata Bəyannaməsinin tarixini vurğulayır.

İkinci hadisə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun Bakıya səfəridir. Yeri gəlməşen, öten aylarda bir neçə dəfə ilham Əliyevlə həmçənlik ifadə edən, bütün "qırızıxlər" i keçmiş Ermenistana və onun hakimiyyətinə qarşı münasibət məsələsində Kosaçov və Kalaşnikov Bakıya hansı mesajı çatdırıb?

Almatıda artıq razılaşdırılmış Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü Moskvani maraqlandırır desək böyük sahə etmiş olarıq. Xüsusən Ukrayna da Almatıda görüşü dəsteklədiyi bildirib, öten gün isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermenistan-Azerbaycan böhrənin həllində iştirak etdiyini açıqlayıb. Almatı görüşü razılaşmasının elan edilməsindən əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Qazaxistana səfə-

Bayden-Ərdoğan görüşünün baş tutmaması Putinin Türkiyə səfərini tezlaşdırır?



"Reuters" türk rəsmiyyə istinadlı bildirir ki, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ Prezidenti Co Baydenin qonağı olmalı olduğu Vaşinqtona getməyəcək.

"Hürriyet"in mənbələrinə görə, Ərdoğan HƏMAS-in siyasi qanadının lideri İsmayıllı Haniye ilə gö-

rüşdüyü üçün İsrail Ərdoğanın ABŞ səfərinə mane olub. Göründüyü kimi, Ağ Evin qərarı Ərdoğan üçün böyük sürprizdir. "Milliyet" İstanbulda keçirilən "Qüds Parlament Platforması" konfransında onun etdiyi çıxışın əsas tezislərini çatdırıb.

Ərdoğan ABŞ və Avropa ölkələrinin səlahiyyətlilərinə son dərəcə sərt qiymətləndirmələr səsləndirə-

rek, onları "sionizmin xidmətçiləri" adlandırıb. "Biz İsrailə ticarət əlaqəlerimizi kəsmişik", - deyə Türkiyə Prezidenti bildirib ve elave edib ki, Ankara Fələstinin BMT-yə üzvlüyünü ABŞ-nın veto qoymasının qanuniliyini qəbul etmir və bu, Tehlükəsizlik Şurasına üzv olan digər dövlətlərin fikirlərinə mehəl qoymur.

O, İslam dünyasını əmin edib ki, Qüdsün sivilizasiya kimliyinin bərpası Türkiyənin müqəddəs vəzifəsidir. Ərdoğan hətta ABŞ-ni tehdid edib ki, o, "Kürecik" Radar Bazasının alıyanımızın maraqlarından irəli gəlməyən məqsədlərə xidmət göstərməsinə icazə verməyəcək. Bu, birbaşa işarədir ki, İsrailə qarşı hava hücumu olarsa, "Kürecik" Radar Bazası onu müdafiə etməyəcək.

Ərdoğan Vaşinqtondan hansı sinyal alıb? Şərhçilər onun ABŞ

səfərinin əsas məqsədinin İraq və Suriyada yeni hərbi əməliyyatlarla bağlı ABŞ ilə razılığa gəlmək olduğunu bildiriblər. Səfər baş tutmayaq və bu, ABŞ tərefinin Yaxın Şərqi yeni eskalasiyaya razi olmadığını deməyə əsas verir.

Buna uyğun olaraq, çox güman ki, HƏMAS lideri Haniye ilə görüş Moskvanın leyhine olan addımlarıdır. Ərdoğan ilin əvvəlindən ən azı iki dəfə açıq şəkildə Vladimir Putini gözlədiyini deyib, lakin Moskva ara verməyi seçib. Bayden-Ərdoğan danişqollarının lağvi Putinin Ankara səfərinə zəmin yaradıbmı? Türkiye Prezidentinin İraq və Suriyanın şimalında hərbi əməliyyatlarla başlamaq planı Moskva tərefindən təsdiqlənəcəkmi?

Bəs İran? İran Prezidenti bu həftə İslamabadə səfər edib. Pakistan Türküyənin strateji müttəfiqidir, Azərbaycanla da sıx əlaqələrə sahibdir. Görünür, Türküyənin Yaxın Şərqi liderliyi ABŞ və kollektiv Qərb tərefindən düzgün başa düşülmür. Cənubi Qafqaza da şamil olunacaq Rusiya-Türk-ye-İran razılaşması ola bilərmi?

Azərbaycan təcrübəsindən yaranmış təklif, üçüncü variant yoxdur

Ruslan Polovinkonun ailəsi Xarkovda yaşayır. O, hərbi pilot idi. Ukraynalı pilot Yuri Belichenko bir neçə il Ermənistən tərəfindən həbsdə saxlanılıb. Qarabağ mühərbiyətinin birinci mərhələsində çoxlu ukraynalı Azərbaycan tərəfindən vuruşub. Azərbaycan bunu unutmur və hər zaman dəyərləndirir. Ukrayna mühərbiyəsinin ilk günlərində ölkəmizin ilk humanitar yardımçıları buna sübutdur.

Hər iki ölkə GUAM-in üzvüdür, bu isə MDB-ya eks-çəki olan strukturudur, Avropa İttifaqının himayəsi altında yaradılıb və Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanı birləşdirir. Yeri gəlmişken, Azərbaycan bu il GUAM-in sədridir. Teşkilatın zirvə toplantısı keçirməsi və Rusiya-Ukrayna mühərbiyə ilə bağlı siyasi bəyanat qəbul etməsi planlaşdırıldı. Belə bir tədbirin isə Rusiya-Ukrayna mühərbiyə zamanı teşkil olunması sadələvhələk olardı.

Prezident İlham Əliyev forumda, həmçinin bildirib: "Hissələrimiz tamamilə aydınındır. Bu faciəni izleyen bütün insanlar kimi, biz de eyni hissələr keçiririk. Sevdiklərini itti-rən ailələrlə, günsəzsiz qurbanlarla beraber, uşaqların nece ölüyüünü görəndə kədərlənirik, hissələrimiz hər bir normal insanın hissələri ile tamamilə eynidir. Biz nə edə bili-



rik? Mən artıq Rusiya-Ukrayna ilə bağlı sualdı buna cavab verməyə çalışdım. Edəcəyimiz şey çox deyil. Biz regionun bir hissəsi deyilik və əger region ölkələri qonşu ölkələrə heç nə edə bilmirlərsə, biz nə edə biler? Təessüf ki, onlar da heç nə edə bilmirlər".

Rəsmi Bakı iki qonşu xalqın faciəsi üzərindən dividend qazanmağa çalışır və neytrallıq mövqeyində çıxış edir. Azərbaycan Prezidenti "Mühərbiyədən qaçmaq şansı var idimi? Mənəcə, var idi" demək, əslinde bir çox mətbəblərə işiq salır.

Təbii ki, rəsmi Bakı Rusiya-Ukrayna mühərbiyəsindən ən azından heç kimin qalib gəlməyəcəyindən əmindir. Bunu həm Putinlə danişqılardan əldə olunan qənaət, həm də Ukrayna məsələsində Rusiya ilə ABŞ-nın məsələ ilə bağlı "ayrıca paktı"nın olması təyin edə bilər. Görünür, üçüncü variant yoxdur. Əks halda rəsmi Bakı açıq danişmazdı. Hər iki variant regionun mövcud immunitetinin nəzərə alınması ilə ciddi çağrıdır.

HƏRBİ AND

Nö 16 (1025) 10 may 2024-cü il,

Həftəlik ictimai-siyasi qəzet

Qiyməti : 50 qəpik



Azərbaycan
Respublikasına
xidmətimlə
texr edirəm!

Şəhidlər xiyabanının ilk "sakini"



Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstəren oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmanlardır.

Düşünürler ki, öz bordlarını yerinə yetirirlər. Bu qəhrəmanlar heç vaxt sinələrinə döymürlər ki, mən qəhrəmanam. Onlar heç bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini və özləndən xəbərsiz yazıllılar xalqın yaddaşına, tarixinə. Bu da əbədiyəşarlıq deməkdir. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qarṭal timsallı insanlar yüksələ blərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, eməlleri barede şeirlər yazılır, mahnilər, dastanlar qoşulur.

Belə qəhrəmanlardan biri de Babayev Tale Bəyənulla oğludur. O, 1964-cü ildə Oğuz (keçmiş Vartəşen) rayonunun Yaqublu kəndində ana-dan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf ha-

vasını uda-uda, mayası halalıqdan yoğrulmuş bir ailədə böyüdü. Kiçik yaşlarından atasını itirmişdi.

Kənddəki orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qayıb formada davam etdirməklə "Azərbaycan" sovxo-zunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdır.

1984-1986-ci illərdə Qaza-xıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.

1991-ci ildə doğma kəndi Yaqubluya qayılmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq qardaşı Tehranla birlikdə cəbhəyə yola düşmüdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə etdirdi.

1992-ci ilin mart ayının 29-da sehər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücumu keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı. Həmin qanlı döyüşün iştirakçılarından A.Əliyev deyir: "Döyüşdən bir gün əvvəl Talenin dişi ağıryırdı. Onu müalicə üçün Şuşaya göndərmişdilər. Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən ona bir neçə günlüyü icazə alıb ailəsinə baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən sizi burda - düşmən qarşısında qoyub gedə bilmərəm. Əməliyyata hazırlıq günü dış ağrısından sıfəti şişdiyi üçün komandır onu döyüsdən azad etmək istədi. Lakin Tale and içdi ki, özünü lap yaxşı hiss edir. O,

bizim ən cəsur və qorxmaz döyüşçülərimizdən idi. Ürəyində böyük Vətən sevgisi, düşmənə dərin nifrət vardı. Düşmənlə döyüşü səbirsizliklə gözləyirdi..."

Qardaşı Tehranın söylədiklərindən: "Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafindəki postların birində mövqə tutmuşduq. Təxminən 80 nəfərlik canlı qüvvəmiz vardi. Düşmən hückumunu qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da sehər tezdən döyüşə başladıq.

Müxtəlif istiqamətlərdən hücum başladı. Bir neçə düşmən postunu darmadağın etdik. Er-

daşlarıım Tofiq, Namiq və İlhamın köməyi ilə qardaşımın cəsədini döyüş meydanından çıxara bildik. Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə calmaq üzrə idik..."

Bu Talenin son düyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına - şəhidlik zirvəsinə ucaldı.

Tale Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuş ilk şəhiddir. Onun bu torpaqda uyumağa hamidən çox haqqı vardır. Onun dəfn olunduğu şəhidlər xiyabani bu gün bütün oğuzluların müqəddəs ziyyəratgahı və and yeridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli 606 sayılı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd



mənilər məcbur olub yaxınlıqdakı qayalıqlara çökildilər. Ateş altında qaldığımıza görə qayalıqlara qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı düşmüştüm.

Atəş altından çıxmək üçün bir qədər geri çekildik. Bu zaman qardaşım qəhrəmanca-sına həlak olduğunu bildim. Düşmənlər onun meyitini götürməyə imkan vermir, aramızı atəş açırdılar. Silah yolu

tam orta məktəbinə verilmişdir. Məktəbdə şəhid T.Babayev şərfinə xatirə abidəsi düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.

Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin önünə ter güt dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.

**İmran VERDİYEV
Şəhidin müəllimi,
Əməkdar müəllim**